

Fələsəfənin qarşılaşdığı və uğurlu müqayisələr üçün geniş meydan yaratdığı problemlərdən biri, bəlkə də ən əsası Qərbələ Şərq arasında olan daimi "rəqabət" və onun ətrafında yaranan diskursdur. İki qütb arasında gedən rəqabətin kökündə isə insan cəmiyyətlərinin və müxtəlif mədəniyyətlərin zəngin irsinin və dini inanclarının öz incəliklərini qoruduğu, elmin və fələsəfənin inkişafı ilə hal-qavarı şəkildə formalasdırığı dərin dəyərlər sisteminin mövcudluğu, onların təqdim edilməsi, dövrlər dəyişdikcə isə birinin yüksəlişinin digərinin tənəzzülü ilə əvəzlənməsinin yaratdığı tarixi nəticələrin müzakirəsi durur.



Azərbaycan sivilizasiyalararası dialoqun baş tutduğu unikal ölkədir

Ümummilli lider Heydər Əliyev yeni əsrin və üçüncü minilliyin gəlməsi münasibəti əzərbaycan xalqına müraciətində coğrafi-siyasi mövqeyinə görə ölkəmizin həmişə sivilizasiyaların qovuşduğunda olduğunu, ister Qərbin, istərsə də Şərqiçin çox güclü təsirini öz üzərində hiss etdiyi bildirmiş, Azərbaycanın insanlığın, bəşəriyyətin beşiyi olan unikal məkanlardan biri olduğunu qeyd etmişdir. Ölkəmizin bu unikallığını onun qədim insan məskənlərindən, deməli, sivilizasiyanın təşəkkül taplığı əsas mərkəzlərindən biri olması ilə yanaşı, bu genetik yaddaşını qorumaq və sivilizasiyalar arasında dialoqun bərəqərə olunmasına öz töhfəsini vermək kimi missiyası diktə edir. Ümummilli liderin qeyd etdiyi kimi, "əslində, minilliklərin yekununda, əlbətə ki, yeni bir Azərbaycan təşəkkül tapmışdır". Çağdaş zamanımızda əsasını azərbaycanlıq ideologiyasının təşkil etdiyi müasir Azərbaycanın qarşısında duran əsas məramlardan biri bu unikal şəraitin yaratdığı missiya və məqsədləri yerinə yetirməkdən ibarətdir.

2014-cü ilin sentyabr ayında Birleşmiş Milletlər Təşkilatının 69-cu sessiyasının icası zamanı BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun 2016-ci ilin yazında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan xalqının zəngin multikultural dəyərlərinin ən yüksək şəkildə qiymətləndirilməsindən xəbər veren bu qərarın əhəmiyyəti mühümdür və beynəlxalq iqtimaiyyətin bir daha Azərbaycanın sivilizasiyalarası inkişafın və ümuməbsəri dəyərlərin qorunub saxlanması işindəki roluna verilmiş növbəti yüksək qiymətidir. Bu, əhemmənin son illər ərzində Bakının beynəlxalq humanitar problemlərin müzakirəsi mərkəzinə çevriləsənin tarixi qanunayğunluğunun nəticəsidir. İstər Azərbaycanın multikultural ənənələri, ister dünya mədəni ərəfinin qorunmasına və inkişafına verdiyi töhfələr, isterse də sivilizasiyalararası dialoqun özlüyündə əhətə etdiyi geniş məna kateqoriyalarının vacibliyi baxımından Azərbaycanın sivilizasiyaların çarpazlaşlığı deyil, görüşdürü, dialoqa gəldiyi bir məkana çevriləsini sərtləndirən mühüm amillər mövcuddur. Ölkənin coğrafi yerləşməsi və taleyi, başqa sözə, unikal bir mövqədə yer alması ilə yanaşı, Azərbaycanın malik olduğu, çoxmədəniyyətliyi və çoxkonfessiyalığı özündə ehtiva edən münasibətlər sisteminin formalaşlığı, bu çoxşaxəli münasibətlər sisteminin mərkəzində etnik, dini və mədəni qrupların ərəfinin təbliğ edildiyi ayrı-ayrı fərdlərin durdugu, netica etibarilə hamının təmsil olunduğu vahid dəyərlər kompleksinin mövcudluğu böyük əhəmiyyət kəsb edir.

2014-cü il oktyabr ayının 2-də Bakı şəhərində keçirilmiş IV Beynəlxalq Humanitar Forumunun açılışı zamanı söylədiyi nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada gedən proseslərin, bəzi hallarda narahat edici məqamların humanitar sahəyə da-ha çox diqqət göstərilməsini tələb etdiyi ni və forum çərçivəsində aparılacaq diskussiyaların humanitar eməkdaşlığı genişləndirilməsinə xidmet göstərəcəyinə ümidi etdiyini bildirmişdir.

Müasir Azərbaycan dünyada multikultural dəyərlərin birgəyəşəmini təmin edən bir ölkə kimi tanınmış, özünün multikultural dəyərlərinin ənənəsi ilə yeni tolerantlıq məkanı modelini formalaşdırılmışdır. Bu tolerant məkan etnik, dini və linqivistik baxımdan bir-birindən fərqlənən bir çox milli azlıqların və etnik qrupların hüquqlarının qorunması və bərəqərə olunması, onların vahid Azərbaycan coğrafi məkanında da-

vamlı inkişafı üçün münbit şərait yaratmışdır. Belə ki, böyük humanitar problemlərin yaşandığı müasir dünyamızda özünün multikultural dəyərlərinin zənginliyi sebəbindən Azərbaycan qlobal müstəvidə yeni nümunəyə imza atmışdır. Azərbaycan xalqının hələ qədim tarixi ənənələrindən və mədəni zənginliyindən qaynaqlanan bu müasir siyasi model fərqli dəyərlərin təmsil edildiyi müxtəlif mədəniyyətlərin və identik qrupların birgə yaşamasının təmin edilməsi, müxtəlif etnik, dini və digər qrupların ərəfinin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin prioritet məsələ kimi qarşıya qoyulmasından ibarətdir. Burada ister Azərbaycan xalqının tarixi inkişaf yolları və təcrübələri, istərsə də müasir siyasi iradənin və müvafiq qanovericiliyin mövcudluğu mühüm rol oynayır. Mərkəzi və yerli seçkili orqanlarda, təyinatlı hökumət strukturlarında müxtəlif etnik qrupların nümayəndələrinin davamlı şəkildə təmsil edilməsi bu siyasetin aydın təzahürlərindəndir. Bununla bərabər olaraq vurğulanmalıdır ki, Azərbaycanda müxtəlif etnik qrupların kompakt formada yaşadığı Xinalıq, Lahıc, Nic, Krasnaya Slaboda, Malakan kimi tarixi məkanlar dövlət tərəfindən mədəni irs abidələri olaraq qorunmaqdadır. Ölkədə ister Mədəniyyət və Turizm Nazirliyinin, ister Azərbaycan Milli Elmlər Akademiyasının, istərsə də digər dövlət strukturlarında, elm və təhsil ocaqlarında müxtəlif mədəniyyətlərin ərəfinin öyrənilmesi, təbliği və qorunması sahəsində mühüm işlər görülməkdədir. Azərbaycanın multikultural dəyərlərinin qorunub saxlanması, çoxmədəniyyətliyin və çoxkonfessiyalığın bundan sonra da yüksək səviyyədə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında dövlət müşavirliyi institutu, eləcə də multikultural ənənələrin öyrənilməsi və təbliği məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Həyata keçirilmiş digər mühüm layihələrlə yanaşı, ister Azərbaycanın, istərsə də dönya bir çox aparıcı universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris edilməyə başlanılmışdır.

Çoxmədəniyyətliyin, tolerantlığın, birgəyəşəmin və sivilizasiyalararası dialoqun təbliği işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi olaraq vurğulanmalıdır. Fondun fəaliyyəti nəticəsində sivilizasiyalararası müzakirələrin təşkil edildiyi onlarla beynəlxalq tədbir Azərbaycanın müxtəlif şəhərlərində həyata keçirilmişdir. 2006-cı il aprel ayının 19 və 21-de Heydər Əliyev Fondunun təşkilatlılığı ilə keçirilmiş "Azərbaycan: Sivilizasiyalararası dialoqun keçmişisi və bugünü" konfransında fondun prezidenti, Milli Məclisin deputati Mehriban Əliyeva "Azərbaycan - tolerantlığın ünvani" mövzusunda çıxış edərək ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrindən, o cümlədən Azərbaycan xalqının milli ərəfi və dini dəyərləri, dini birgəyəşəmin və dini konfessiyaların müasir vəziyyəti haqqında məlumatı iştirakçılara çatdırılmışdır. Bu və onlarla digər beynəlxalq konfransın, xüsusilə 2011-ci ildən etibarən keçirilən Bakı beynəlxalq humanitar forumlarının təşkil edilməsi bir daha Azərbaycanın qlobal humanitar problemlərin birgə müzakirəsində liderliyi öz üzərinə götürdüyündən xəbər verir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan əhəmiyyətli dövlərə, sivilizasiyalararası dialoqun daha da güclənməsinə çalışır, bu işə öz töhfəsini vermiş və nümunəsini ortaya qoymuş-

dur. Dövlət başçısı fikirlərini davam etdirərək "Bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin" deməkla qarşıda duran illər ərzində ölkənin əsas prioritet məsələlərən birinin sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə töhfə vermə olduğunu bildirmiştir.

Bələliklə, Azərbaycanın sivilizasiyalararası dialoqun bərəqərə olmasında oynadığı mühüm rol bir tərəfdən ölkənin dərin tarixi ənənələri, digər tərəfdən onun dünya mədəniyyətlərinin, sivilizasiyaların sərhədində yerləşməsi labüb edir. İstər Şərq, istərsə də Qərb sivilizasiyalarının tərkib hissəsi hesab edilə bilinəcək müasir Azərbaycan ümuməbsəri dəyərlərin daşıyıcııdır. Təxminən yüz il önce öz vətəndaşlarına əksər Avropa ölkələrindən daha tez hüquq və azadlıqlar bəxş etmiş Azərbaycan Cümhuriyyətinin qurucuları xalqımızın ümuməbsəri dəyərlərin tərkib hissəsi olduğunu bir daha sübut etmişlər. Müasir Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında bu hüquq və azadlıqların bərəqərə edilməsi ile yanaşı, daha demokratik dəyərlərin və sosial rifahın təmin olunması Azərbaycan xalqının bu dəyərlər sisteminin tərkib hissəsi olaraq qaldığının əyani sübutudur. Coğrafi baxımdan Avropa ölkəsi hesab edilən Azərbaycan həm də Şərq mədəniyyətinin və dəyərlərinin daşıyıcılarından, uzun əsrlər boyu formalaşdırıldığı tarixi, mədəni və dini ərəfi baxımdan Şərq sivilizasiyalarının bir parçasıdır. Şərq sivilizasiyada Qərbin dəyərlərini, Qərb sivilizasiyalarının tərkibində isə Şərqi ərəfin ərəfini təmsil edən Azərbaycan bir tərəfdən mütləq əksəriyyətinin xristian ölkələrinin təmsil edildiyi Avropa Şurasının, digər tərəfdən isə İsləm Əməkdaşlıq Konfransının üzvüdür. İstər Şərq, istərsə də Qərb dəyərləri anlayışlarının nisbi və bütün dəyərlərin qlobal və ümuməbsəri olduğunu düşünərək qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif sivilizasiyaların təmsil edən ümuməbsəri dəyərlər sisteminin tərkib hissəsidir və dünyada sülhün, dinc yanaşı yaşamanın, sosial rifahın təmin olunmasının, yüksək texnoloji innovasiyaların və elmin inkişafına, başqa sözə, insan həyatının asanlaşdırılmasına və yüksək dəyərinin təşəkkül tapmasına qarşıya məqsəd qoymuş ölkələrəndərdir. Məhz bu qlobal dəyər və missiya sivilizasiyaların sərhədlerində yerləşən Azərbaycan onların dialoqu mərkəzinə çevirmişdir. Verilmiş siyasi qərarı və həyata keçirilen fəaliyyəti ilə parallel olaraq Azərbaycan Şərqli Qərbi birləşdirən bir çox iqtisadi layihələri reallaşdırmaqdır. Büyük İpək yolunun bərpasını özündə ehtiva edən bu layihələr vasitəsilə Azərbaycan neinkü iki sivilizasiya arasında körpü rolu oynayır, onun iqtisadi inkişaf suretləri və mədəni ərəfi sivilizasiyalararası münasibətlər sisteminde ölkəmizi də yüksək və əhəmiyyətli mövqeyə qaldırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın yüksək inkişaf templəri və potensialı bizim mövqeyimizi iki sivilizasiya arasında körpü rolunu oynayır, onun iqtisadi inkişaf suretləri və mədəni ərəfi sivilizasiyalararası münasibətlər sisteminde ölkəmizi də yüksək və əhəmiyyətli mövqeyə qaldırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın yüksək inkişaf templəri və potensialı bizim mövqeyimizi iki sivilizasiya arasında körpü rolunu oynamalı deyil, hər iki sivilizasiyanın daşıyıcıları kimi onların vəhdətinin təcəsümü ilə xarakterizə edir.

Anar NAĞİYEV,

Azərbaycan Dillər Universitetinin

Regionşünaslıq və beynəlxalq

münasibətlər fakültəsinin dekanı,

dosent